

**"Molla Nəsrəddin" jurnalında kiçikhäcmli hekayələr****Vəzifə İbrahimova**Bakı Dövlət Universiteti, Azərbaycan.  
E-mail: i.vazifa@gmail.com

**Annotasiya.** "Molla Nəsrəddin" jurnalı fərqli aspektlərdən araşdırılmasına baxmayaraq, ədəbiyyatımızda yaratdığı janr zənginliyi, eləcə də hekayə janrinin tipologiyası istiqamətində araşdırılmayıb. Jurnalda iştirak edən müəlliflərin ən çox müraciət etdiyi janr formalarından biri kiçik hekayələrdir. Hekayə janrinanın tələb olunan aydın süjet xətti və kiçik häcmə, bir qəhrəman və ya hadisə ətrafında ideyanın cəmləşib təqdim olunması principi kiçikhäcmli hekayələr üçün daha ciddi xarakter daşıyır. "Molla Nəsrəddin" jurnalında mötbuatın tələbləri nəzərə alınaraq, kiçikhäcmli hekayələrə üstünlük verilmişdir. Həmin hekayələrdə bir çox hallarda hadisələrin cərəyan etdiyi məkanlar bilinən coğrafi toponimlərlə göstərildiyindən, tədqiqatçıları onları hekayə kimi qəbul etməmişlər. Lakin həmin mətnlərin bədililik və tipikləşdirmə dərəcəsi müəlliflərin coğrafi məkanada bədii-estetik funksiyanın icrası üçün müraciət etdikləri qənaətinə irəli sürməyə əsas verir. Məqalədə jurnalda kiçikhäcmli, bir səhifədən az olan hekayələrin forma-məzmun xüsusiyyətləri və müəlliflərinin kimliyi problemləri araşdırılmışdır.

**Açar sözlər:** kiçik hekayə, toponim, "Molla Nəsrəddin", bədii funksiya, tipiklik, "Bızbiza", "Yetim Cüce"

**Məqalə tarixçəsi:** göndərilib – 08.12.2021; qəbul edilib – 14.12.2021

**Short stories in "Molla Nasreddin" magazine****Vazifa İbrahimova**Bakı State University, Azerbaijan.  
E-mail: i.vazifa@gmail.com

**Abstract.** Although "Molla Nasreddin" magazine has been studied from different angles, it has not been researched in terms of the richness of the genre it created in our literature, as well as the typology of the story. One of the most frequently utilized genre forms by the authors participating in the magazine is short stories. The clear plotline required of the story classification and the principle of concentrating the idea around a hero or event in a small volume are more serious for small stories. In the "Molla Nasreddin" magazine preference is given to short stories that meet the requirements of the press. Researchers did not acknowledge these accounts as stories, as in many cases the places where the events took place were indicated by known geographical toponyms. However, the level of imagination and typification of these texts gives grounds to propose that the authors additionally applied to the geographical space to perform the artistic and aesthetic function. The article inspects the form-content features of the short stories of less than a page in the magazine and the issues of the identity of the authors.

**Keywords:** short story, toponym, "Molla Nasreddin", artistic function, typicality, "Bızbiza", "Yetim Juja" (Orphan Chicken)

**Article history:** received – 08.12.2021; accepted – 14.12.2021

**Giriş / Introduction**

XX əsrin əvvəlləri ədəbiyyat tariximizin janr baxımından ən zəngin dövrüdür. Həmin janrlar içərisində hekayənin özünməxsus yeri var. Hekayənin janr kimi ilk nümunələri Azərbaycan ədəbiyyatında XIX əsrin ilk onilliklərində yaranmışdır, ədəbi mühitdə onun aktivləşməsi, forma və məzmun rəngarəngliyi qazandığı mərhələ mahz XX əsrin əvvəllərinə təsadüf edir. Ədəbiyyatımızda bir çox janr və poetik formanın yaranıb inkişaf etməsində əvəzsiz rol ola-

"Molla Nəsrəddin" jurnalı hekayənin bir ədəbi janr kimi təkmilləşib vətəndaşlıq qazanmasına da öz töhfələrini vermişdir. Jurnalda çap olunan hekayələrin forma və məzmun təsnifatını aparrəmən məllanəsərəddinçilərin kiçik hekayə janrinin mükəmməl örnəklərini yaradıqlarının şahidi olur. Hekayə, özlüyündə, onsuza da, kiçik janrdir. Lakin biz burada bir səhifədən artıq olmayan, çox zaman da yarım səhifəni, bir neçə cümləni əhatə edən hekayələrdən bəhs edirik.

**Ösəs hissə / Main Part**

Tənqidçi realist nəsrdə gerçək və bədii müstəvidə zaman-məkan, obraz-prototip, tipikləşdirma-real həyat münasibətləri o qədər yaxındır ki, təhlil zamanı tanış elementlərlə rastlaşan oxucu bəzən gerçəklilik və bədililik arasında çəşib qalır. Belə seçim qarşısında doğru qərar vermək üçün ən yaxşı çıxış yolu əsərdə bədii ümumiləşdirmə və tipikləşdirmə səviyyəsini araşdırıb müəyyənləşdirməkdir. Məllanəsərəddinçilərin kiçik hekayələrini xəbər və felyetondan fərqləndirmə üçün də belə bir yanaşmaya ehtiyac var.

Məllanəsərəddinçilərin hekayələrində məkan adətən iki cür verilir: konkret və bədii məkanlar. Müəllif əgər konkret məkanda yaşınan hadisənin özünü qabardıb təqdim edirsə, bu, xəbərdür; gerçəklilik dərcəsini daha çox qoruyub saxlayır və ona ironik münasibət yönəltmək məqsədilə bədii üsullardan da istifadə edirsə, o zaman felyeton janrinin identifikasiyi təmin olunur. Əksinə, bədii yozum, interpretasiya, tipikləşdirmə üstünlük təşkil edir, gerçəklilik faktına bədii ümumiləşdirmə və estetik təsiri qüvvələndirmə üçün müraciət olunursa, o zaman hekayə janrinanın bəhs etməyə əsas verilir.

Cəlil Məmmədquluzadənin, eləcə də məllanəsərəddinçilərin yaradıcılığı üçün xarakterik olan məkan seçimi üsulu onun hekayələrində baş verən hadisənin, bir çox hallarda, gerçəkdən baş verib-vermədiyinə şübhə oyadır. Hadisənin konkretliyinin, yoxsa bədiliyinin üstünlük qazanmasını təyin etməkdə bəzən çatınlık yaşanır. Çünki müəlliflər hadisələrin cərəyan etdiyi məkanı göstərkən, bədii taxayyül məhsulu olan məkan adları ilə bərabər, gerçək mə-

kanlardan da istifadə edirlər. Bu, təkcə hekayələrdə deyil, eyni zamanda, dramaturgiyada da rastlaşdırığımız haldır. Məsələn, Cəlil Məmmədquluzadənin "Çay dəsgahında "Əhvalat" vəqə olur Zəngəzur mahalında bərgüşədli Hacı Rəhimbəyin evində" [2, s.357], "Kişmiş oyunu"nda "Əhvalat" vəqə olur Gəncə quberniyasında, Bərgüşəd kəndində" [2, s.371], "Ölü'lər"də "Əhvalat" vəqə olur İrəvan şəhərlərində birində, iyirmi il bundan irəli" [2, s.382]. Əbdürəhəm bəy Haqverdiyevin əsərlərində də Qarabağın kəndləri, Şuşa şəhəri, məhəllələr bədii mətndə özünməxsus yer tutur. Bütün bunlar mətnin bədiliyinə və ya onun janrinə xələl gətirir. Belə hallara yalnız tənqidçi realizmdə yox, istənilən ədəbi cərəyanında rast gəl bilərik. Lakin tənqidçi realizmdə dəha tez-tez təsadüf edirik. Bu kontekstdən yanaşıqdə hadisələrin cərəyan etdiyi yer kimi gerçək məkan adlarından istifadə mətni bədiliyindən uzaqlaşdırın faktor kimi dəyərləndirilə bilərməz.

"Molla Nəsrəddin" jurnalında gerçək məkanda yaşınan hər hansı hadisənin, inancın, adət-ənənənin bədii interpretasiyada təqdiminə və ya müəllifin bədii taxayyülünün məhsulu olan hadisənin gerçək məkanda yaşamış kimi verilməsinə aid çoxsaylı hekayələr var.

İrəli sürülen tezis "Molla Nəsrəddin" jurnalının seçilmiş kiçik hekayələrlə əsaslandırıla bilər.

1911-ci ildə jurnalın 20-ci sayında Mızımızı imzası ilə verilən, "Əntiqə möcüzə" adlı kiçik hekayəda hadisənin Şərurda, Aralıq kəndində yaşandığı qeyd olunur. Məkan konkret bir əraziyi bildirir və təhkiyənin başlangıcında reallıq

üstünlük qazansa da, davamında bədii-ironik interpretasiya önsənət və bənzər hadisələri tipikləşdirir. Beləliklə də, bədii ironiya və tipiklik mətni xəbərdən, felyetindən daha artıq hekayə kimi səciyyələndirməyə əsas verir. Hekayə müəllif nitqilə təqdim olunur və janrı yanrısında əfsanənin invariant kimi istifadə edilir. Əfsanəyə uyğun olaraq kiçik həcmli mətnin real görününən arxasındaki sırr təqdim olunur, möcüzə real bir əsyaya mistik güc verir. Lakin müəllif mövqeyi, daha doğrusu, "Molla Nəsrəddin" konteksti inam yox, ironiya və ifşa yaradır.

Hekayə belə başlayır: "Dünən ki, cümə axşamı idi, Şərurda Aralıq kəndinin məscidinin yanından keçirdim, onda gördüm, yüzdən yuxarı arvad, kişi məscidin küçündə yiğışılar. Soruşundu ki, burda nə var?" [5, s.160] Hadisələrin məzmunundakı həyatı reallıq burada təmamlanır. Daha sonra əfsanəvi hadisənin nəqli ilə hekayə davam etdirilir. Camaatın bir yerə toplaşmasını görən təhkiyəçi bu uğurcağın səbəbinə sorusarkən belə cavab alır: "... bir ay evvel birisi Arpa çayında bir böyük balıq görür: əlinde tüfəng olduğundan balığı nişanaya götürüb vurur və tələsik özünü suya salır ki, balığı götürsün, görür ki, balıq dönüb uzun bir qara daş oldu. Daşı götürüb gəlir kəndə, əhvalatı nəgil eləyir. İndi həmin daşı ziyanət eləyirlər. Mənim dilim dinc durmadı, genə soruşdum: o daşdan möcüzə də görüblərmi? Cavabında eşitdim ki, əl vuranda cənab daş siz-siz sizildiyir, gülə dəyən yer bollidir, gülə dəyən yer ballidir. Hər kəs ki, bir az onun yarasına yağı sürtür, o saat niyyəti hasıl olur" [5, s.160].

Əfsanəvi söyləntinin müəllif interpretasiyası yüksək bədii tipikləşdirmə yaradır. Detalın "mistikləşdirilməsi"nə avam kütłə və müəllif baxışının kəsişmə məqamlarında aydınlıq gətirilir. Yüksək ustalıqla kiçik həcmədə böyük cəmiyyət və onun problemləri bir araya gətirilir: Müəllif (nəqledən), kütłə, müəlliflə məlumat vərən, detal-obraz kimi qara daş, məkan obraz olaraq məscid. Kütłə obrazını "yüzdən yuxarı arvad" təmsil edir. Real məkanın bədii məkanə çevriləməsi kimi, ideyanın çatdırılmasında detal və kütłəvi obrazlardan istifadə də təqnidə realist Azərbaycan nəşrinin əsas poetik keyfiyyətləri sırasına daxildir.

Təhkiyənin birinci şəxsin dili ilə təqdimimi, hadisə məkanı kimi coğrafi toponimdən istifadə, iştirakəndələrin tipikliyi və geniş bir təbəqəni əhatə etməsi, ideyanın müəllif-oxucu münasibətlərindən çözülməsi, təqnidə realizmin poetikasında çox tez-tez rast gəldiyimiz xüsusiyyətlərindən. Bu, "Məzəhəb" hekayəsi üçün də xarakterikdir. Hadisələr Çarhan kəndində (Şamaxının Çarhan kəndi) cərayan edir. "Öntiq möcüzə"də qara daş detal kimi verilmişdisse, "Məzəhəb"da Çarhan özü bədii detala çevirilir, adm məzmununda olan parçalanma – çar (çahardörd) xan, dörd fərqli, bir-biri ilə uzalaşa bilməyən görüş sahibləri arasındaki bölünməni göstərir; Hatta, poetizmi bir qədər də artırıb çarhan sözünün bədii semantikasına çarın xanlığının nəticəsində yaranan bölmələrin nazərdə tutulması fərziyyəsini da əlavə etmək olar. İkinci yozumu müəllif bəlkə də fikirləşməyib, ancaq bədii yozumda oxucu həmin ələrini da görə bilər. Ancaq Çarhan kəndində 3 qurup və təhkiyəçi münasibətinə fərqində ortaya çıxan dördlüklük müəllifin məntiqi poetik figur qurması və kəndin adından detal kimi istifadə etməsi qənaətini irəli sürməyə əsas verir. Çarhan detali öz bədiliyin məzmununun genişliyinə görə bütün cəmiyyəti və müsəlman dünyasını əhatə edir, tipikləşdirmə gücü ilə bir kənddən kənara çıxır. Hekayənin məzmunu belədir ki, Çarhan kəndində gəlib çatan təhkiyəçi özü ilə göttirdiyi qoyunu kəsib satmaq istəyir, lakin problemlə rastlaşır: qoyununu kəsdirmək məqsədilə yaxınlaşmış iki şəxsin ayrı-ayrı fırqələrdən olduğu və birinin kaşdiyini o biri fırqədən olan adamların almayıacağı məlum olur. Ələcsiz qalıb kəsim üçün mollaya müraciət edir. "Bu halda camaat hamısı səs-səsə verib dedilər ki: "O kəsəni heç kəs yeməz". O vaxt acız qalıb dedim ki: "Pərvəndigə! Bunlar necə millətdirlər ki, öz mollaları kəsəni də yemirlər?" Nə qədər səy elədim ki, bunların nə millət olduğunu bilim, bilsəm. Ona görə təveqqə edirəm ki, bu məzəbin adını hər kəs bilsə, yazıb xəbər versin" [5, s.128]. Falçı imzası ilə yazılan bu hekayədə, göründüyü kimi, Çarhan yer adı olmaqla bərabər, cəmiyyətdəki parçalanmaları tipikləşdirilmiş halda göstərmək baxımından uğurlu bədii tapıntıdır.

"Böyük bir bədbəxtlik" (21 iyun, 1911, №23, səh. 6. Müəllif: Bızbıza) [5, s.184] hekayəsində hadisələr "Əshəbul-kəhf"də, onun yaxınlığında kənddə və Naxçıvan şəhərində, "Xəbərdarlıq"da (3 iyul, 1911, №24, s.6. Müəllif: Gəzən) [5, s.192] Şuşada, "Nuxuda möcüzə"də (25 dekabr, 1911, №46, s.7. Müəllif: Küflə Qurd) [5, s.369] Şəkidə, "Xaçın kəraməti"ndə (27 yanvar, 1912, №4, s.7. Müəllif: Səfəh Şamaxılı) [5, s.409] Şamaxida, "Rəvayət"də (12 fevral 1912 № 6, s.3 Müəllif: Məşədi Şeyx İbrahim Axund) [5, s.421] Naxçafə, "Oğurluq"da (12 fevral 1912 № 6, s.3 Müəllif: Yetim Cüce) [5, s.421] İravanda baş verir.

Lakonik məzmunu ilə seçilən hekayədə müəllif çox vaxt məkanın adını çəkir və daha çox həmin məkanda yaşanan hadisə və ya gerçəkləşən vəziyyət üzərində dayanır. Coğrafi məkanın adı hekayədə bədii məkanın çevriləndə müəllif məkanın detallı təsviri üzərində çox da dayanmir. Buna heç janrı tələbləri də cavab vermir. Müəllif detallara varsa, təsvirdən bədii detal kimi istifadə etmək istəsə, o zaman məkanı canlandırmaya çalışır və ya əksinə, məqsədə hekayə yazmaq olmasa, o zaman xəbərə uyğun məkan haqqda gerçək məlumatı artırır. Bütün bunnuların janrla six əlaqəsi olduğundan, müəllif coğrafi məkanın təsvirinə kiçik hekayələrdə elə də yer ayırmır. Evgeniya Qurulevanın Lotman'a istinadən söylədiyi bu fikir çox doğrudur ki, məkan və janr arasında ciddi əlaqə var: "Lotman məkan və janr arasında aydın əlaqə görür: "başqa janra kecid bədii məkanın "platformasını" dəyişir" [1].

Hər hansı bir yazıçının yaradıcılığında işlənən coğrafi məkan adlarının əhatə dairəsi və ya hansısa bir toponimin işlənmə tezliyinin üstünlüyü müəllif mövqeyi ilə six bağlıdır. "Əgər əsərin mövzusu həyata döyürlülmüşsə, o zaman coğrafi adlar konkret məzmunu malik olub üslubi ələrini daşıyır. Bu zaman hər hansı onomastik vahid artıq öz funksiyasının müəyyən dərəcədə dəyişir, daha çox bədii dilə xidmət edir. Poetik toponimika, poetik hidronimika, poetik oronimika artıq bədii əslubda əsərin süjetinə, kompozisiyasına, quruluşuna, ideyasına və s. xidmət edir" [4, s.197]. Bu monada, məllanəs-rəddinçilər üzərində durduğumuz hekayələrdə toponimlərdən istifadə edərkən hadisələrin real-

lığına inamı artırmaq istəyir, burada toponim aid olduğu coğrafi regionu daha geniş aspektdə əks etdirir. Beləliklə də, bədii məzmun coğrafi konkretliyi üstləyir.

"Molla Nəsrəddin" in kiçik hekayələrinin həmisiñin mətnində heç də konkret coğrafi məkan adı çəkilmir. Sosial mühitdə insanların toplanıb bir araya gəldiyi başqa məkanlar da tipikləşdirme üçün əlverişli olduğundan onlardan da istifadə olunur, "Qurt vəilan söhbəti" hekayəsində olduğu kimi. İmza yerində "Sabunçu kəndindən" yazılısa da, mətndə coğrafi məkan yoxdur. Hadisələr Məşədi Səlmannın dükənində cərayan edir. Məşədi Səlmanın gerçək bir şəxs olub-olmaması haqqda bir məlumatımız yoxdur. Hekayənin ideyası kobud, bir-birinə hörmət göstərməyən insanların öz qəbəhətlərini yanlış inancılla yükleməsinə, müsəlmanlar arasında çox ciddi problem kimi qiymətləndirilən sunni-şia ayrı-seçkililiyinə qarşı müəllif münasibətində ifadə olunur. Məzmundan aydın olur ki, bağdan gelən iki nəfər yolda iki ilanla qarşılaşır, onlar güllə atıb ilanları öldürmək istəyirlər. İlanın biri öldürüləsə də, o biri qaçıb qurtarır. Dükənda belə fikir yaranır ki, yəqin olən ilan sunni, qaçıb qurtaran isə şia iması. Bu müləhizə dükəndələr arasında mübahisə yaradır və Məşədi Səmədlə Məşədi Mehdiqulunun bir-birinə, dükəndəki əşyalara ciddi xətar yetirmələri ilə sona çatır. Təhkiyəçi cahil davranışlı ironik müstəviyə getirmək üçün hekayəni belə yekunlaşdırır: "Mən bu əhvalatı eşidəndən sora inandım ki, qurt vəilan söhbəti olan yerdə nəinki ziyan, bəlkə fitnə və fəsad çıxar. Allah şəkkə gətirənə lənət eləsin" (14 iyun 1911-ci il, № 22 səh.6.) [5, s.177].

Müəllifsiz verilən "Pristav və oğru" hekayəsi dialoq üzərində qurulub. Məkanın adı çəkilmişsə də, hadisələrin dövlət idarəsindən baş verdiyi aydın olur. İlk baxışda günahkar oğrudur; yalan danışır, yalandan imamzadəyə, Allaha, Qurana, Kərbəlaya and içir ki, oğurluq eləməyib. Lakin pristavın onu qaradovoylara döydürməsi, söyüb təhqir etməsi idarəciliyin hansı vəziyyətdə olmasını göstərir. Hekayənin sonunda Pristav döyülməyin xeyrinin olmadığını görüb, qaradovoyları otaqdan çıxarıvət və oğru ilə aralarındakı dialoq belə yekunlaşır:

"Pristav: - ... Lotu, mən ölüm de görüm, öküzü sənmi aparıbsan?

Oğru: - Ağa, qurbanın olum, mən ölüm niyə deyirsin? Min elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam." (16 sentyabr 1913, №22, səh.3) [5, s.621].

Yeri gəlmışkən, gizli imzalardan bəzilərinin kimlərə məxsus olması haqda tədqiqatlar-

dan əldə etdiyimiz məlumatları da çatdırmaq istərdik: Bızbıza - Üzeyir Hacıbəyli [3, s.31], Səfəh Şamaxılı - Əliməmməd Əbdüləli oğlu Mustafayev [3, s.133], Yetim Cücə - Əli Məhzun [3, s.152] və s.

### Nəticə / Conclusion

"Molla Nəsrəddin" dəki kiçik həkayələr həcmərinə baxmayaraq, janrıñ tələblərinə lazıminca cavab verir. Onlar dünya ədəbiyyatının həkayə ənənəsində geniş yayılmış hadisə və vəziyyət həkayələridir. Kiçikhəcmli həkayələr

icərisində hadisə həkayələri üstünlük təşkil edir və seçilən hadisənin tipikliyi kiçik həcmədə böyük mətləblərin ümumiləşdirilməsinə imkan yaradır.

### Ədəbiyyat / References

1. Quruleva Yevgeniya. Bədii zaman və məkan. Əsərdə bədii zaman və bədii məkan. Xronotop anlayışı. 12.04.2019. <https://thestrip.ru/az/lipstick/hudohestvennoe-vremya-i-prostranstvo-hudohestvennoe-vremya-i-hudohestvennoe/>
2. Məmmədquluzادə Cəlil. Əsərləri. 4 cildə, I cild (tərtib edəni və izahların müəllifi akademik Isa Həbibbəyli). Bakı: "Öndər", 2004.
3. Məmmədli Qulam, Əliyeva Afaq. İmzalar. Bakı: "Letterpres", 2015.
4. Mikayılova Əziza. Onomastik vahidlərin üslubı imkanları. Bakı: "Memar Nəşriyyat-Poliqrafiya" MMC, 2008.
5. "Molla Nəsrəddin". 8 cildə, IV cild. 1911-1914-cü illər. Bakı: "Çinar-Çap", 2008.

## Краткие рассказы в журнале «Молла Насреддин»

**Вазифа Ибрагимова**

Бакинский государственный университет. Азербайджан.

E-mail: i.vazifa@gmail.com

**Резюме.** Хотя журнал «Молла Насреддин» исследовался с разных сторон, но он до сих пор не изучен с точки зрения жанрового богатства созданного им в нашей литературе, а также типологии жанра рассказа. Одним из самых популярных жанров статей, публикуемых в журнале, являются рассказы. Требуемая от жанра рассказа четкая сюжетная линия и принцип сосредоточения идеи вокруг героя или события в небольшом объеме более характерны для небольших рассказов. В журнале «Молла Насреддин» предпочтение отдавалось небольшим рассказам с учетом требований прессы. Исследователи не принимали эти тексты за рассказы, так как во многих случаях места, где происходили события, обозначались известными географическими топонимами. Однако степень художественности и типизации этих текстов дает основание предположить, что авторы обращались и к географическому пространству для выполнения художественно-эстетической функции. В статье рассматриваются формо-содержательные особенности небольших рассказов в журнале и проблемы личности авторов.

**Ключевые слова:** краткие рассказы, топоним, «Молла Насреддин», художественная функция, типичность, «Бызыза», «Йетим Джудже» («Цыпленок-сирота»)